

Gözləntilərim, arzularım var...

... Bu gün mən yenə sənin məzarını ziyarət etməyə gelmişəm. Yenə fevral ayıdır, yenə hava soyuqdur. Mən qalın palto geyinmişəm, başında paşağım da var, hətta əlcələrim də, uzunboğaz çəkmələrim də var. Amma yenə üşüyürəm...

Qarşında dayanmışam, adı məlum olmayan, soyadı bilinməyən 5 yaşılı naməlum qız (1987-1992). Başdaşının üzərində şəklin belə yoxdur. Lakin mənə buz kimi qəbrindən boylanaraq baxan bir cüt baxışlarını hiss edirəm.

Sualların var? Soruşsan ki, belə qalın geyinməyimə baxmayaraq, niyə üşüyürəm? Soruşsan ki, hava Bakıda çıxmış soyuq olur fevral ayında? Həmdə deyirsən ki, Dilbər, sənin artıq 15 yaşın var, mən isə 5 yaşimdə bu dünyadan köçmüşəm...

Danışırsan... onda da fevral ayı idı. Mən Xocalıda doğulmuşdum. Xocalıda böyüyürdüm... böyük mək istəyirdim. Gənc qız olmaq istəyirdim...

Onda da fevral ayı idı. Fevralın 25-i gecə. Çok soyuq idi. Qar da yağdı, hər tərəf ağappaq idi. Ge-


cə idi... Lakin çox soyuq idi. Biz yatmışdıq, dünyadan xəbərsiz, qayğısız xoşbəxt halda...

Bir günün içinde yer üzündən silinen şəhərin, gözəl mənzərəli Xocalının sakiniyəm mən! Adımı soruştursan! Adım bir gecənin içinde düşmən güllesi-ne tuş gelib həlak olan 613 nəfərdən, hətta 64-ü uşaq olanlardan biriyəm! Bəlkə də tamamilə məhv edilmiş 8 ailədən birinin üzvüyəm? Bəlkə xain, qəddar ermənilərin işgəncə ilə, zülmlə öldürdükləri 106 qadından birinin balasıyam? Bəlkə mənfur düşmənimiz olan nankor, alçaq ermənilərin başlarını qurbanlıq heyvan kimi kəsdikləri, diri-dirə yandırıqları 70 qoca və qarılardan birinin nəvəsiyəm? Nə fərqi var? Mən Azərbaycanlıyam!

Ermənilər tərəfindən amansızlıqla işgəncələre məruz qalmış, tamamilə tanınmaz hala salınmış Azərbaycan qızıyam! Bəlkə də valideynlərim qansız ermənilər tərəfindən əsir götürülmüş 1275 nəfərdən biridir? Azad olacaqları günü 24 ildir gözləyən valideynlərimin övladıyam?

İtkin düşmüş, bu günədək talelərindən xəbərsiz qaldığınız 150 nəfərin içinde, görəsən mənim də valideynlərim varmı? Düşmən güllesi-ne tuş gelib müxtəlif dərəcəli yaralar alan 487 nəfər olmuşdur. Görəsən mənim anam, atam onları siyahısındadırı? Qarşında dayanmışan, soyuq olmasına baxmayaraq, yenə də məni ziyarət etməyə gəlmisən...

Bura 1992-ci il fevralın 26-da - bir gecənin içinde rusların 366-ci motoatıcı alayının köməyi ilə ermənilərin vurub yandırıldığı Xocalı şəhəri deyil. Bura bütöv Azərbaycanın, xalqımızın and yeri olan Şəhidlər xiyabanıdır. Bu isə mənim evim deyil, mezarımdır. Soyuq məzar içinde arzularımla birlikdə uyuyuram... Yox, uyumuram! Gözləyirəm! Siz gənclərin, xalqımızın, dövlətimizin şücaeti, siyasəti, cəsarəti nəticəsində Dağlıq Qarabağın, o cümlədən Xocalının mənfur düşmənlərimizin tapdağı altından təmizlənməsini, xüsusi amansızlıqla qətl yetirilmiş günahsız insanların qisaslarını almağımı, qan yaddaşımız olan Xocalını bü-



"Xocalı soyqırımı - unudulmayan qan yaddaşımız" mövzusunda keçirilmiş rəsm müsabiqəsində seçilmiş ən yaxşı əsər. Müellif: Camal Tağızadə, 328 sayılı məktəb.

tün dünyada tanıtmayıñızı gözləyirəm..!

Bu gözlənti tək müqəd-

dəs and yerimiz, qürur mənbəyimiz olan Şəhidlər xiyabanında uyuyan 5

yaşlı naməlum qızın gözəltisi deyil, bu soyuq məzarlarda uyuyan bütün şəhidlərimizin, o gözü yaşılan analarımızın, valideynlərini itirmiş bacı və qardaşlarımızın gözləntisidir!

Mənim də gözlətilərim var! Həm də görəcək işlərim var!

Bəli, dünya şöhrəti siyasetçi ulu öndər Heydər Əliyevin Xocalı soyqırımıni dünyaya çatdırılması, siyasi qiymət verilməsi üçün başlatdığı işi bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Sabah isə bu müqəddəs işi mən və mənim kimi hər bir gənc davam etdirməlidir. Sevindirici haldır ki, dövlətimizin yürüdüyü siyaset nəticəsində bir neçə ölkələr Xocalı qətləməni soyqırımı kimi tanıyalıblar. Biz gənclər də bu işdə dövlətimizə dəstək olacaqıq. Qarabağ həqiqətlərini, qan yaddaşımızı - Xocalı soyqırımıni bütün dünyaya çatdıracaqıq.

 **Dilbər Əliyeva,**
Bakı şəhəri, Nizami rayonu, "Zəngi" liseyinin IX sinif şagirdi